

“Gəlin tanış olaq!”

Müsabiqəsinin Əsasnaməsi

1. Ümumi müddəalar

Azərbaycan qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik olan diyardır. Tarixi keçmişdə müxtəlif sivilizasiyaların: əhəməni-sasani, roma-bizans, skif-xəzər, türk-oğuz mədəniyyətlərinin kəsişməsində bərqərar olmuş bu diyar Qərblə Şərqlə, Şimalla Cənub arasında körpü rolunu oynamış, müxtəlif tarixi dövrlərdə yaşayış üçün əlverişli təbii şəraiti ilə bir çox qəbilə, tayfa və xalqları öz ərazisinə cəlb etmişdir. Azərbaycanın paytaxtı olan Bakı şəhəri özü 12 inzibati rayondan ibarətdir. Bu rayonlarda, hətta rayon daxilində qəsəbələr belə fərqli mədəniyyəti, fərqli adət-ənənələri, həyat tərzini, müxtəlif abidələri ilə bir-birindən seçilir. Qeyd edək ki, bu kimi müxtəlif sosial-iqtisadi amillərdən maddi və mənəvi mədəniyyət, məişət, adət və əxlaq, eləcə də digər psixi xüsusiyyətlər ortaya çıxmağa bilər. Bu fərqlilikləri, icma xüsusiyyətlərini, köklərini, spesifikliyi keçirilməsi nəzərdə tutulan müsabiqə çərçivəsində araşdırmaq şagirdlərdə yaşadıkları icmanın özünəməxsusluğu duyğusunu aşılayacaq. Beləcə onlar baş verən hadisələrin icma dəyərlərinə necə əsaslanması barədə düşüncə, eyni zamanda öz şəxsi dəyərləri barədə fikirləşəcəklər.

2. Müsabiqənin vəzifələri

1. Şagirdlərin yaşadıkları ərazinin quruluşu, spesifikliyi, maddi-mənəvi irsi haqqında biliklərinin formalaşmasına təkan vermək;
2. Şagirdlərə araşdırmaq, təhlil aparmaq, əldə etdikləri nəticələri təqdim etmə bacarığının formalaşdırılması;
3. Şagirdlərin həvəsləndirilməsi və tariximizə, adət-ənənəmizə olan marağının artırılmasına müsbət təsir etmək.

3. Müsabiqənin keçirilmə qaydaları

Müsabiqə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin arasında həyata keçiriləcəkdir. Müsabiqə şagirdlərin yaşadıkları ərazinin quruluşu, spesifikliyi, maddi-mənəvi irsi haqqında biliklərinin formalaşmasına təkan vermək məqsədinə xidmət edəcəkdir.

Müsabiqə çərçivəsində ümumtəhsil məktəbləri onlara təqdim olunan mövzu üzrə araşdırma aparacaq və videoçarx hazırlayacaqdır. Müsabiqə məktəblərin 8-10-cu sinif şagirdləri arasında keçiriləcəkdir. Müsabiqə iki mərhələdən ibarətdir. Müsabiqə

çərçivəsində ilk mərhələ 21.11-09.12.2019-cu il tarixləri arasında məktəbdaxili keçiriləcək ən yaxşı videoçarx seçiləcəkdir. Seçilmiş araşdırma işinə videoçarx fləşdiskdə (yaddaş kartı) 09.12.2019-cu il tarixədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim olunacaqdır. İlk mərhələnin (məktəbdaxili) nəticələrinə görə ümumtəhsil məktəblərindən təqdim olunan araşdırma işlərinə 09.12-18.12.2019-cu il tarixlərində ikinci mərhələdə təyin olunmuş Təşkilat Komitəsi tərəfindən baxılacaqdır. Təşkilat Komitəsi tərəfindən baxılan işlərin nəticəsi 18.12.2019-cu il tarixədək müəyyənləşdiriləcəkdir. Final mərhələsinin (ikinci mərhələnin) yekununda (ümumilikdə 9 ümumtəhsil məktəbi) 2 məktəb 1-ci, 2 məktəb 2-ci, 2 məktəb 3-ci, 3 məktəb həvəsləndirici yer olaraq qalib adını əldə edəcəkdir.

Müsabiqənin adı və mövzusu:

“Gəlin tanış olaq!” (Yaşadıqları ərazinin, qəsəbənin maddi – mənəvi irsi, dəyərləri, etnoqrafiyası, tarixi, mədəniyyət abidələri, elm xadimləri, görkəmli şəxsləri və s. haqqında araşdırma işi)

3.1 Müsabiqənin ilk mərhələsində iştirak qaydaları

- Məktəblərin 8 - 10-cu sinif şagirdləri iştirak etməlidir.
- Məktəbdaxili həyata keçirilməlidir.
- 21.11-09.12.2019--cu il tarixləri arasında keçirilməlidir.
- 09.12.2019-cu il tarixədək nəticələr məlum olmalıdır.
- Məktəbdaxili mərhələdə seçilmiş videoçarx fləşdiskdə (yaddaş kartı) 09.12.2019-cu il tarixədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim olunmalıdır.

3.2 Müsabiqənin final mərhələsi

İlk turu uğurla keçən şagirdlərin araşdırma işləri final mərhələsində iştirak edəcəkdir. 18.12.2019-cu il tarixədək nəticələr müəyyənləşdiriləcəkdir. Final turunun nəticələri Müsabiqənin Təşkilat Komitəsi tərəfindən müəyyənləşdiriləcəkdir. Final mərhələsinin yekununda (ümumi 9 ümumtəhsil məktəbi) 2 məktəb 1-ci, 2 məktəb 2-ci, 2 məktəb 3-ci, 3 məktəb həvəsləndirici yer olaraq qalib adını əldə edəcəkdir.

4. Müsabiqənin təşkili məsələləri

No	Mərhələlər	Tarix	İcraçılar
1	Məktəblərin məlumatlandırılması (əmrin məktəblərə göndərilməsi)	21.11.2019-cu il	Ümumi sektor
2	Məlumatların saytda yerləşdirilməsi	21.11.2019-cu il	İctimaiyyətlə əlaqələr sektoru
3	Müsabiqənin nəticələrinin yoxlanılacağı meyarlarının hazırlanması	21.11.2019-cu il tarixədək	Təşkilat Komitəsi
4	Müsabiqənin ilk turunun keçirilməsi	21.11-09.12.2019-cu il	Ümumtəhsil məktəbləri

5	Final m�rh�l�sinin ke�irilm�si	18.12.2019-cu il tarix�d�k	T�şkilat Komit�si
6	M�sabiq�nin m�kafatlandırılması	dekabr, 2019-cu il	BŞTİ

5. M kafatlandırma

Final m rh l sinin n tic lərin  dair hesablamalar bitdikdən sonra M sabiq nin Bakı ş h rində m kafatlandırma m rasimi ke iril c k v  qalib şagirdl r m kafatlandırılacaqdır.